

Bölgədə vəziyyəti gərginləşdirən

Ermənistandır

Yeni vasitəcilik missiyası yalnız İlham Əliyevin doktrinası çərcivəsində tənzimlənməlidir

Xəbər verildiyi kimi, yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinkenlə Prezident İlham Əliyev arasında telefon danışıği olub. Söhbət zamanı Laçın yolunda yaranmış vəziyyətə bağlı narahatlığını bildirən ABŞ rəsmisi ne ərazidə hər hansı blokadanın olmadığı bildirilib.

Prezident İlham Əliyev ABŞ dövlət katibinə bölgədəki real vəziyyət barədə kifayət qədər tutarlı cavab verib. Dövlət başçısı Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib. Danişq zamanı vurğulanıb ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındaki suveren ərazilərimizdə Azərbaycana məxsus faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə ekoloqlarımızın daimi monitoring və təftiş aparmaşına şərait yaradılmalıdır. Həmçi-nin Laçın yoluñdan hərbi məqsədlər üçün istifadə yolverilməzdür.

Xatırladaq ki, bəzi xarici dövlət və təşkilatların Laçın yolunun guya azərbaycanlılar tərəfindən blokada-yı alınması kimi iddiaları əsassızdır. Ötən il dekabrın 12-dən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin Laçın yoluñdan keçidinin tomin olunması bunu sübut edir. Humanitar məqsədli daşımaların 850-dən çoxu Rusiya sülhməramlılarına, 120-dən çoxu isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olub. Eyni zamanda aksiya müddətində Qara-bağda yaşayan 90-a yaxın xəstə və tibbi yardımə ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana aparılmasına şərait yaradılıb.

ABŞ vasitəcilik missiyasını üzərinə götürmək istəyir

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc əməkdaşımızla söhbətində ABŞ-nin Cənubi Qafqazdakı rolü və hədəfləri barədə söz açıb. Komitə sədri bildirib ki, ABŞ, xüsusilə son dövrlər regional proseslərdə, Cənubi Qafqazın yeni arxitektura quruculuğunda aktiv rol almağa çalışır: "Nəzərə almaq lazımdır ki, rəsmi Vaşinqton 2010-cu ilə qədər bölgəyə yönələn siyaseti hesabına hərbi sistemdə, təhlükəsizlik məkanında fəal iştirak edib, müxtəlif dövlətləri beynəlxalq programlara cəlb edib, NATO ilə six tərəfdaşlıq qurub, eləcə də digər iqtisadi və siyasi proseslərdə həlle-dici rol oynayıb. Bəzən kobud güclə, bəzənsə məxməri üsullarla dövlətlərin hakimiyət sistemlerinin formallaşmasına təsir imkanları bölgədəki əsas qərarlarda onun da söz sahibi olmasına səbəb olurdu. Hesab edirəm ki, eks-prezident Barack Obamanın hakimiyəti illərində bu mənada bir qədər geriləmə baş verdi, ABŞ-nin yerini Rusiya, İran, Türkiyə və bir sıra Avropa dövləti tutdu. Hazırda postsovet məkanında müşahidə edilən yeni geosiyasi reallıqlar isə gələcək nizamın formallaşmasının müqəddiməsidir".

Zahid Oruc bildirib ki, hazırda davam edən hərbi toqquşmalar yalnız iki dövlət arasında getmir: "Prezidentin də vurguladığı kimi, bu, artıq yeni vasitələrlə aparılan Üçüncü Dünya mühəribəsidir. Belə şəraitdə isə, şübhəsiz ki, dövlətlər cinahları-nı müəyyən edirlər. Bu proses o qədər güclü şəkildə reallaşır ki, bunu görməmək mümkün deyil. Lakin Azərbaycan qəti şəkildə Qərblə əlaqələrini aşağılamaq, Avropadan qopmaq niyyətində deyil. Nəzərə almaq lazımdır ki, bir tərəfdən in-teqrasiya nəticəsində, ticarət dövriyyəmizin 35 faizindən çoxu məhz Qərb dövlətləri ilə formalasır. Bu, şaxələnmiş iqtisadiyyat deməkdir. Digər tərəfdən isə, siyasi-hüquqi əlaqələr də bu müstəvidədir. Onu da qeyd etmək lazımdır ki, hazırda



Rusianın bölgədəki rolu zeifləyib. Həmçinin Ermənistən da özünü ar-tıq "Rusianın forpostu" kimi hiss etmir. Tam əksinə, rəsmi İrəvan "Qərb dövlətlərinin forpostu" olma-ğa can atır".

Komitə sədri qeyd edib ki, ABŞ dövlət katibi Antoni Blinken son iki ildə Azərbaycan və Ermənistənla danışıqlar aparır: "Ümumiyyətlə, 10 noyabr üçtərəfi Bəyanatından sonra özünü regiondan çıxarılmış hesab edən və müharibəyə qatılıbilməyən Qərb dövlətləri indiki halda Ermənistənin əli ilə regionda aktiv siyaset aparmağa çalışırlar. Bu, rəsmi Moskvanın mövqelərinə zərbə vurur, sanki yeni cəbhə açır və Rusianın ətrafında çənbər for-malaşdırır. Bu həmçinin İranın da maraqlarına ziddir. Faktiki olaraq, çoxmilletli qüvvələrin BMT-nin mandatı altına gəlməsi ABŞ ordu-sunun çox kiçik bir hissəsinin də Azərbaycan-Ermənistən sərhədin-de hansısa formada yerləşdirilməsi, ərazidə hərbi bazasının qərarlaşma-sı deməkdir. Fransanın, ABŞ-nin əsgəri qüvvələrinin bölgəyə götiril-məsi isə qarşısalınmaz təhlükələrə yol açıb, bölgədə beynəlmiləl toq-quşmaları daha da qarışdırıb bilər. Eyni zamanda bu, Rusiya-Ukrayna mühəribəsinin Qafqaza köçürülməsi kimi bir şey olar".

Zahid Oruc deyib ki, Blinkenin Prezident İlham Əliyevlə telefon danışılığı zamanı Laçın yolunda keçi-rilən aksiya barədə də fikir mübadiləsi aparılıb: "Prezidentin bu məsə-lə ilə bağlı mövqeyi prinsipialdır. Biz suveren ərazilərimizdə dinc aksiyalar vasitəsilə regiona silah daşınmasına və təbii sərvətlərimizin qeyri-qanuni istismarının qarşısını almağa, terror qruplarının cinayət-kar əməllərini durdurmağa çalışırıq. Məqsədimiz təbii sərvətlərimizi ta-layaraq milyonlar qazanan, həmin gəlirlərini düşməncilik üzərindən biznesə çevirən erməni oliqarxları-nı dinc aksiya vasitəsilə mögəlubiyyətə uğratmaq, nəticə etibarilə re-giondakı bütün ərazilərimizdə su-verenliyimizi bərpa edərək sonrakı dövrə daimi sülhün yaradılmasına nail olmaqdır. Yəni Prezident İlham Əliyevin bu mənada irəli sürdüyü strategiya hansısa dövlətlər tərəfin-dən mübahisə predmeti ola bilməz. Bunun üçün onların nə gerçək hü-ququ, nə də güclü siyasi arqument-ləri var".

Komitə sədri bildirib ki, ABŞ vasitəcilik missiyasını üzərinə gö-türmək istəyir: "Onlar hesab edirlər ki, ATƏT-in Minsk qrupu formatının mövcud olmadığı, Rusianın isə minlərlə sanksiya və embarqo tədbirlərinin hədəfinə çevrildiyi vaxt-da bölgədə üçlü formatda görüşlər təşkil edə bilməzlər. Ona görə bə-zən Şarl Mişel, bəzən isə birbaşa özləri vasitəcilik etməyə çalışırlar. Şübə etmirem ki, günün birində Antoni Blinken bölgəyə səfər edəcək, hətta ABŞ rəhbərlərinin bölgə-nin gələcəyi barədə yeni siyasi planlarını dilə gotirəcək. Əlbəttə ki, biz "hansısa dövlət vasitəcilik et-məməlidir" yanaşmasını sərgiləmi-rlik. Lakin ABŞ-nin Rusiya və İran-la münasibətlərinin düşməncilik sə-viyyəsində olması nəzərə alınmalıdır, vasitəcilik missiyası Prezident İlham Əliyevin məlum doktrinası çərcivəsində tənzimlənməlidir. Azərbaycan hansısa dövlətin ön ci-nahı deyil. Yəni biz xarici dairələrin bölgəni hərbiləşdirək müəyyən siyasi qərarlar qəbul etməsi ilə qəti şəkildə razılaşa bilmərik".

Zahid Orucun sözlərinə görə, dövlətimizin yüksək strateji mövqe-

lərə gəlib çıxması, İrəvandan ta Zəngəzura qədər hərbi müşahidə prosesini həyata keçirməsi, eləcə də ordumuzun şərti sərhədlərdə mövqə qurması fonunda xarici dairələrin Xankəndidə və ya Xocavənddə nə-yəsə nail olması qeyri-mümkündür.

"ABŞ və ya digər dövlətlər müxtəlif siyasi manipulyasiyalar nəticəsində yalnız Ermənistəni, İrəvanı qarabağlaşdırıb ilərlər. Bu, nə deməkdir?! İrəvanda Paşinyan hakimiyyəti çox yaxşı dərk edir ki, indiki reallıqda sülh müqaviləsinin im-zalanmasını əldən çıxarsalar, Qara-bağ məsələsi, doğrudan da, Azərbaycanın coğrafi məkanını aşaraq Ermənistəna daxil olacaq. Bu halda onsuñ da vaxtilə azərbaycanlıların yaşadıqları ərazilərdə məskunluq tapmayıb başını götürüb qaçan ermənilərin yaşamadığı bölgələrdə Azərbaycanın nəzarəti təmin oluna-caq. Bu, əsla hərbi təhdid deyil. Əgər Ermənistən qarabağlaşmaq is-təmirə, Blinken də daxil olmaqla, digər dövlət rəsmiləri Azərbaycan tərəfi ilə telefon danışıqlarına və görüşlərinə reaksiya verərkən unut-mamalıdır ki, onun taleyi bu gün üçüncü ölkələrin paytaxtlarında de-yil, məhz Bakıda həll olunur", - de-yə komitə sədri qeyd edib.

Prezident Laçın yolu ilə bağlı kifayət qədər tutarlı mövqə ifadə edib

Milli Məclisin deputati Fazıl Mustafa bildirib ki, ABŞ dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışılığı zamanı toxunduğu əsas məqamların kökündə erməni təəssübkeşli dayanır: "ABŞ Laçın yolundakı aksiya ilə bağlı məsələdə təəssübkeşli ol-duğu erməni xalqının maraqlarını təmsil edir. Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu məsələdə də kifayət qədər layiqli təmsilçi kimi hücumlara dirəniş göstərmək bacarığını ortaya qoyur. Açıq aydın-dır ki, xarici dövlətlər bu cür yanaşaraq problemi həll edə bilməzlər. ABŞ da anlamalıdır ki, ölkəmizin ərazi bütövlüyüne hörmət etmədən, onun hansısa təklifinin və xahişinin yerinə yetirilməsi yolverilməzdir. Azərbaycan dövlətinin və xalqının bu məsələ ilə bağlı mövqeyi dəyiş-məzdir".

Fazıl Mustafanın sözlerinə görə, xarici dairələr elə reaksiya verirlər ki, sanki dünyadan bütün problemləri hazırla Laçın yoluñda cəmlənib: "Halbuki Laçın yoluñun blokadaya alınmasından, humanitar fəlakətdən söhbət belə gedə bilməz. Dövləti-mizə qarşı belə sərsəm ittihamlar irəli sürməyin heç bir əsası yoxdur. Hesab edirəm ki, Prezident bu məsələ ilə bağlı kifayət qədər tutarlı, sərt və qıñayıcı formada lazımı cavablarını verib. Biz ABŞ-də erməni heyranlarının çox olmasına baxma-yaraq, onların da nə vaxtsa dövləti-mizə ərazi bütövlüğünü nəzərə ala-raq, ədalətli mövqə sərgiləyəcəklərinə ümid edirik. Avropa Parlamenti, Avropa İttifaqı, ABŞ Laçın yolu ilə bağlı absurd fikirlər səsləndirir-lər. Sanki hər biri eyni mərkəzdən idarə olunur və "bir dövlətin hüquqlarını necə tapdalayaq" deyə yarış keçirirlər. Amma əbəsdir, Azərbay-can rəhbəri ciddi xarakter nümayiş etdirək ölkəmizə düşmən mövqeyində olanları həm həqiqətlərə inandırmışa, həm də yerində oturtma-ğı da davam edir".

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"